

Sosial - iqtisadi inkişaf (2016-cı ilin yanvar-dekabr ayları üzrə)

Muxtar respublikada 2016-cı ildə 2 milyard 582 milyon 361 min 400 manatlıq ümumi daxili məhsul istehsal olunmuşdur ki, bu da 2015-ci illə müqayisədə 0,5 faiz çoxdur.

Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2015-ci illə müqayisədə 3,6 faiz artaraq 5779,7 manata çatmışdır.

Muxtar respublikada yaradılan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Sənaye üzrə 942 milyon 944 min 700 manat həcmində məhsul istehsal edilmişdir ki, bu da 2015-ci ildəki göstəricini 1,7 faiz üstələmişdir.

İnfrastruktur quruculuğu çərçivəsində 2016-cı ildə muxtar respublikada əsas kapitalla 997 milyon 609 min manat həcmində investisiya yönəldilmişdir ki, bu da 2015-ci ildəki göstəricidən 4,9 faiz çoxdur. Əsas kapitalla yönəldilmiş investisiyanın 921 milyon 556 min 600 manatı və ya 92,4 faizi tikinti-quraşdırma işlərinin payına düşmüşdür.

2016-cı ildə informasiya və rabitə xidmətlərinin həcmi 48 milyon 727 min 200 manat olmuşdur ki, bu da 2015-ci illə müqayisədə 3,9 faiz çoxdur. Bu dövr ərzində mobil rabitə xidmətlərinin həcmi 40 milyon 258 min manat olmaqla bir il öncəki göstəricini 2 faiz üstələmişdir.

2016-cı ildə 429 milyon 448 min 400 manat həcmində kənd təsərrüfatı məhsulu istehsal olunmuşdur ki, bu da 2015-ci ildəki göstəricini 6,1 faiz üstələmişdir. Bu dövr ərzində muxtar respublika üzrə diri çəkiddə 25,8 min ton ət,

81,4 min ton süd istehsal edilmiş, 2015-ci ildəki göstərici ilə müqayisədə ət istehsalı 1,9 faiz, süd istehsalı 1,4 faiz artmışdır.

Əhali gəlirlərinin artımı davam edir. 2016-cı ildə muxtar respublikada əhalinin gəlirləri 2015-ci illə müqayisədə 1,2 faiz artaraq 1 milyard 825 milyon 591 min 900 manat, onun hər bir nəfərə düşən həcmi isə 0,1 faiz yüksələrək 4085,9 manat təşkil etmişdir.

2016-cı ilin yanvar-noyabr aylarında muxtar respublika iqtisadiyyatında bir işçiyə hesablanmış orta aylıq əməkhaqqının məbləği 411,7 manat təşkil etmiş və bu göstərici 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 4,1 faiz artmışdır.

Muxtar respublikada bank sektorunun normal fəaliyyəti təmin edilmişdir.

1 yanvar 2017-ci il tarixə muxtar respublikanın banklarında açılmış bank hesablarının sayı 55780-ə çatmışdır ki, bunun da 46163-ü və ya 82,8 faizi aktiv hesablardır. 2016-cı ildə açılmış 15346 bank hesabının 15343-ü aktiv hesablar olmuşdur.

Muxtar respublikada quraşdırılmış POS-terminalların sayı 1 yanvar 2017-ci il tarixə 1202-ə çatdırılmışdır.

Muxtar respublikada iqtisadiyyatın dinamik inkişafı xarici ticarət əlaqələrinin genişlənməsinə müsbət şərait yaratmış, 2016-cı ildə muxtar respublikada 463 milyon 244 min 800 ABŞ dolları həcmində xarici ticarət dövriyyəsi qeydə alınmışdır. İxracın həcmi son bir il ərzində 1,1 faiz artaraq 419 milyon 120 min 800 ABŞ dolları, idxalın həcmi 54,9 faiz azalaraq 44 milyon 124 min ABŞ dolları təşkil etmiş, 374 milyon 996 min 800 ABŞ dolları həcmində müsbət saldo yaranmışdır.

Təsərrüfat subyektlərinin kredit resurslarına çıxış imkanları davamlı olaraq yaxşılaşdırılmaqdadır. 2016-cı ildə muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 43 milyon 354 min 900 manat məbləğində kreditlər verilmişdir. Verilmiş kreditlərin 10 milyon 512 min 300 manatı və yaxud 24,2 faizi qısamüddətli, 32 milyon 842 min 600 manatı və yaxud 75,8 faizi uzunmüddətli kreditlər olmuşdur.

2016-cı ildə muxtar respublikada bütün sığorta növləri üzrə daxilolmalar 6 milyon 145 min manat olmuşdur ki, bu da 2015-ci illə müqayisədə 1,1 faiz çoxdur.

2016-cı ildə muxtar respublikaya 403 min 275 nəfər turist gəlmişdir ki, bu da 2015-ci ildəki göstəricidən 3,5 faiz və ya 13452 nəfər çoxdur.

1 dekabr 2016-cı il tarixə muxtar respublikada əhalinin sayı bir il öncəyə nisbətdə 4815 nəfər və ya 1,1 faiz artaraq 448807 nəfər təşkil etmişdir.

Makroiqtisadi göstəricilər

Müqayisə predmeti	2016-cı ildə (min manat)	2016-cı il 2015-ci ilə nisbətən, faizlə
Ümumi daxili məhsul	2582361,4	100,5*
Hər bir nəfərə düşən ümumi daxili məhsul, manat	5779,7	103,6
Sənaye məhsulunun ümumi həcmi	942944,7	101,7*
Əsas kapitalla yönəldilən investisiyalar	997609,0	104,9
Kənd təsərrüfatının ümumi məhsulu	429448,4	106,1*
Nəqliyyat sektorunda yük daşınması, min ton	16082,7	101,2
İnformasiya və rabitə xidmətlərinin həcmi	48727,2	103,9
o cümlədən mobil rabitə üzrə	40258,0	102,0
Pərakəndə əmtəə dövriyyəsi	1506343,6	102,0*
Əhaliyə göstərilən pullu xidmətlər	213651,4	103,1*
Xarici ticarət dövriyyəsi, min ABŞ dolları	463244,8	90,4
o cümlədən ixracın ümumi həcmi	419120,8	101,1
idxalın ümumi həcmi	44124,0	45,1
Əhalinin gəlirləri	1825591,9	101,2
Hər bir nəfərə düşən gəlirlər, manat	4085,9	100,1
Bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı, manat	411,7**	104,1

*) müqayisəli qiymətlər üzrə

***) 2016-cı ilin yanvar-noyabr ayları göstəricisi